

**Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və
qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11-ci yarım bəndinə əsasən
Qaydanın 1.2-ci bəndində göstərilən orqanlar (qurumlar) tərəfindən daxil olan məlumatlara əsasən Ağcabədi rayonu
üzrə 2022-ci il ərzində görülmüş işlər üzrə hazırlanan**

CƏDVƏL

Sıra №-si	Bəndin nömrəsi	Tapşırığın, tövsiyənin məzmunu	İcraçı orqanlar	Tapşırığın, tövsiyəsinin icra müddəti	İcranın gedişinə aid məlumat (görülmüş işlər)	İcra olunub	İcra olunmayıb	Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri
1.	5	Gənclər arasında maarifləndirmənin istiqamətləri: 5.1.1.Gənclər arasında ailə dəyərlərinin təbliği;	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi	İl ərzində	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ASM (İSX) patronaj xidmətləri çərçivəsində, eləcə də tibb və qeyri-tibb işçilərinin iştirakı ilə “Ailə, cəmiyyət və dövlətin özəyi, milli, mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda maarifləndirmə tədbirləri	İcra olunub	-	-
		5.1.2.Gənclər arasında sağlam həyat tərzinin təbliği;	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	18 aprel 2022-ci il	Gənclər arasında sağlam həyat tərzinin geniş təbliği” mövzusunda tədbir	İcra olunub	-	-
		5.1.2.Gənclər arasında sağlam həyat tərzinin təbliği;	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	19 sentyabr 2022-ci il	“Sağlam həyat tərzini təbliğ edək” layihəsi çərçivəsində gənclərlə görüş	İcra olunub	-	-

		5.1.2.Gənclər arasında sağlam həyat tərzinin təbliği;	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	04-05 oktyabr 2022-ci il	“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində məktəblilərlə görüş	İcra olunub	-	-
		5.1.2.Gənclər arasında sağlam həyat tərzinin təbliği;	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	23 noyabr 2022-ci il	“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində məktəblilərlə görüş	İcra olunub	-	-
		5.1.3. Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı;	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi	İl ərzində	ASM sahə həkimləri tərəfindən “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda təşviqat işləri aparılmışdır.	İcra olunub	-	-
		5.1.4. Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;	Ağcabədi Rayon İcra Hakimiyyəti	06 -26 aprel 2022-ci il tarixlər	Rayonun ümumtəhsil müəssisəsinin 61 məktəbində (1 məktəb ibtidai məktəb olduğu üçün) yuxarı sinifində (VIII,IX,X, XI sinifində) təhsil alan qızların, məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə müavinlərin, psixoloqların, Uşaq birliyinin rəhbərlərinin, Valideyn komitəsinin rəhbərlərinin və problemlə valideynlərin iştirakı ilə “ Erkən nikaha	İcra olunub	-	-

					yox de!" mövzusunda tədbir			
		5.1.4.Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;	Ağcabədi Rayon İcra Hakimiyyəti	19 avqust 2022-ci il	"Erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici tədbir	İcra olunub	-	-
		5.1.4.Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	18 noyabr 2022-ci il	"Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" mövzusunda maarifləndirici tədbir	İcra olunub	-	-
		5.1.4.Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;	Qarabağ Regional Təhsil idarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektoru	İl ərzində	Şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyində və M.Uluxanov adına Sarıcalı kənd tam orta məktəbində maarifləndirici tədbir	İcra olunub	-	-
		5.1.4.Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;	Ağcabədi Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzi	14 oktyabr 2022-ci il	"Erkən nikaha yox deyək!" mövzusunda tələbələrle görüş	İcra olunub	-	-
		5.1.5. Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;	Ağcabədi Rayon İcra Hakimiyyəti	Oktyabr-Noyabr ayları 2022-ci il	"Uşaq hüquqları ayı" çərçivəsində şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyində, 5 saylı tam orta məktəbində "Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları" mövzusunda tədbir	İcra olunub	-	-

		5.1.6.Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması;	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi	İl ərzində	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində və tabeli müəssisələrdə bu mövzuda maarifləndirmə tədbirləri keçirilmişdir.	İcra olunub	-	-
		5.1.7.Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi.	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi	İl ərzində	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində psixoloq tərəfindən konsultasiyalar keçirilmişdir.	İcra olunub	-	-
2.	6.1.6.	Yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir.	Ağcabədi Rayon İcra Hakimiyyəti	İl ərzində	Nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan (18 yaşadək) olan gənclərlə ailə dəyərlərinin, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi istiqamətində maarifləndirici söhbətlər aparılmış, gənclərin erkən nikah və qohumlar arasında nikahın fəsadları haqqında məlumatlandırılması təmin edilmişdir.	İcra olunub	-	-